

« Təsdiq edirəm »  
tədrisin təşkili və təlimi  
texnologiyaları üzrə  
prorektor vəzifəsini icra edən:  
Z. İ. Məmmədov  
dos. Z. I. Məmmədov  
"09" sentyabr"-2024-ci il

### Fənn sillabusu

**Ixtisas:** 050616-İnformasiya texnologiyaları

**Fakultə:** Aqrar və mühəndislik

**Kafedra:** Texnologiya və texniki elmlər

#### I. Fənn haqqında məlumat:

**Fənnin adı:** Kompüter şəbəkələri

**Kodu:** İPF-B17

**Tədris ili:** IV tədris ili, (2024-2025 ) Semestr: VIII

**Tədris yükü:** Auditoriya saatı 24 ( 14 saat mühazirə, 10 saat məşqələ)

**Tədris forması:** Oiyabi

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 8 kredit

**Auditoriya N:** 401

**Saat:**

#### II. Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Ələskərov Nadir Hüseyn oğlu, B/m

Məsləhət saatı: V- gün saat 11<sup>40</sup> -12<sup>30</sup>

E-mail ünvanı: nadir.alaskarov@gmail.com

Kafedranın ünvanı: Lenkəran şəhər Fizuli 170 a Tədris korpusu

#### III. Tövsiyyə olunan dərsliklər və dərs vəsaitləri:

1. Abdullayev V.H. və b. Kompüter şəbəkələrinə giriş. (Dərs vəsaiti). Bakı, 2017.

2. M.İ.Məmmədov, M.Ü.Orucova, N.M.Bayramova. Kompüter şəbəkələri. (Dərs vəsaiti). ADAU nəşr., 2014. 3.S.Q.Kərimov, S.B. Həbibullayev, T.İ.Ibrahimzadə. Informatika. Bakı, 2011.

4. Основы организации сетей Cisco. Том 1. Москва-Санкт-Петербург-Киев, 2002.

5. Основы организации сетей Cisco. Том 2. Москва-Санкт-Петербург-Киев, 2002.

6. INTERNET saytları.

7. Mühazirə konspekt materialları.

#### IV. Fənnin təsviri:

**Prekvizitlər:** Fənnin tədrisindən əvvəl tələbə informatikanın nəzəri əsaslarını və tərkibi, kompüterin arxitekturası, program təminatı və əməliyyat sistemləri barədə məlumatlı olmalıdır.

**Postrekvizitlər:** Fənnin tədrisindən əldə edilən bilik və bacarıqlar kompüter şəbəkələrinin qurulması və idarəedilməsi üçün əhəmiyyətlidir.

**V.Korekvizitlər:** Bu fənnin tədrisi ilə eyni vaxtda başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

## **VI. Fənnin məqsədi:**

Fənnin məqsədi müasir kompüter şəbəkələrin təşkili haqqında tələbələrə etraf məlumat verməklə, kompüter şəbəkələrin təşkili üzrə ilkin bacarıqları mənimşətməkdir. Bu kursun keçirilməsi bu sahədə tələbələrin biliklərinin sistemləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət edir. Kursun mənimşənilməsi nəticəsində tələbələr şəbəkə qurğuları və informasiyanın ötürülməsi mühitlərindən istifadə etməklə kompüter şəbəkələrin qurulması bacarıqlarına yiyeñənəçeklər.

**VII. Davamiyyətə verilən tələbələr:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nezərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.  
Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərflərlidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir,
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal- tələbənin mövzdən xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal - tələbənin mövzdən qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	yaxşı	C
4.	61-70	kafi	D
5.	51-60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri-kafi	F

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam -intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülcək.

**X. Təqvim mövzu planı:** Mühazirə 15 saat, seminar 15 saat. Cəmi: 30 saat —

Nö	Keçirilənməhazirə, seminar, məşgələ, laboratoriya və sərbəst mövzuların məzmunu	Saat	Tarix
1	2	3	4
	Mühazirə mövzuları		
1.	<b>Kompüter şəbəkələrinə giriş.</b> Plan: 1.Kompüter şəbəkələrinin inkişaf mərhələləri 2.Internetin qısa tarixi. 3. Kompüter şəbəkələri anlayışı. 4. Kompüter şəbəkələrinin müxtəlif əlamətlərə görə təsnifikasi. Mənbə: 1,3,4	2	
2.	<b>Lokal kompüter şəbəkələri.</b> Informasiyanın ötürüldüyü fiziki mühitlər. Plan: 1. Birraqlı və iyerarxik (kliyent/server) şəbəkələr. 2.Lokal kompüter şəbəkələrinin topologiyaları-şin, halqavari və ilduzvari topologiyalar. 3.Koaksial, burulmuş cütlü və optik kabellər. 4. Kabellərin testləşdirilməsi,Kabel indikatorları 5.Səhvlərin tezliyinin təyin edilməsi. Mənbə: 1,3, 4	2	
3.	<b>Lokal kompüter şəbəkələrinin kommunikasiya qurğuları.</b> Plan: 1. Təkrarlayıcılar (repiterlər).Körpülər. 2. Şəbəkə adapterləri – kartları.Konsentrator(Hub) 3. Kommutator (Swich) 4. Şəbəkə adapterlərində - kartlarında nazalığın təyin edilməsi. 5. Konsentratorlarda nasazlığın axtarılması. Mənbə:1,3, 4	2	
4.	<b>Geniş yayılmış lokal şəbəkələr.</b> Plan: 1. Standart lokal şəbəkələr: Ethernet texnologiyası. 2. Token Ring şəbəkə texnologiyaları. 3. Token Ring və Ethernet texnologiyalarının müqayisəli analizi. Mənbə : 2,3,4	2	
5.	<b>Geniş yayılmış lokal şəbəkə texnologiyaları. Qlobal şəbəkələr.</b> Plan: 1. ATM (Asynchronous Transfer Mode)texnologiyalar.Ayrılmış kanallar. 2. SONET/ SDH sinxron rəqəm iyerarxiyasının texnologiyası.	2	

6.	3. Qlobal şəbəkənin strukturu. 4. Kommutasiya üsulları, kanalların kommutasiyası. 5. Məlumatların kommutasiyası, Paketlərin kommutasiyası. Mənbə: 1,3,4.	2	
7.	Qlobal şəbəkələrin növləri. ATM texnologiyası. Plan: 1. X.25 şəbəkəleri: təyinatı ve strukturu. 2. Frame Relay şəbəkəleri. 3. ATM texnologiyası. 4. ATM texnologiyasının iş prinsipi. Mənbə: 1,3,4,	2	
8..	OSI etalon modeli. Plan: 1. Çoxseviyyəli kommunikasiya yanaşması. 2. Baza modelinin əsas üstünlükləri. 3. Verilənlərin fiziki və məntiqi yerdəyişməsi. 4. OSI modeli. Mənbə: 1,3,4.	1	

## XI. Fənnin imtahan sualları

### I-blok

1. Kompüter şəbəkələrinə giriş.
2. Kompüter şəbəkələrinin inkişaf mərhələləri
3. Internetin qısa tarixi.
4. Kompüter şəbəkələri anlayışı.
5. Kompüter şəbəkələrinin müxtəlif əlamətlərə görə təsnifikasi.
6. Lokal kompüter şəbəkələri.

### II-blok

7. İnfomasiyanın ötürüldüyü fiziki mühitlər.
8. Birranqlı və iyerarxik (kliyent/server) şəbəkələr.
9. Lokal kompüter şəbəkələrinin topologiyaları-şin, halqavari və ulduzvari topologiyalar.
10. Koaksial, burulmuş cütlü və optik kabellər.
11. Kabellərin testləşdirilməsi, Kabel indikatorları
12. Səhvlerin tezliyinin təyin edilməsi.

### III-blok

13. Lokal kompüter şəbəkələrinin kommunikasiya qurğuları.
14. Təkrarlayıcılar (repiterlər). Körpülər.
15. Şəbəkə adapterləri – kartları. Konsentrator(Hub)
16. Kommutator (Switch)
17. Şəbəkə adapterlərində - kartlarında nazalığın təyin edilməsi.
18. Konsentratorlarda nasazlığın axtarılması.

### IV-blok

19. Geniş yayılmış lokal şəbəkələr.
20. Standart lokal şəbəkələr: Ethernet texnologiyası.
21. Token Ring şəbəkə texnologiyaları.
22. Token Ring və Ethernet texnologiyalarının müqayisəli analizi.
23. Geniş yayılmış lokal şəbəkə texnologiyaları. Qlobal şəbəkələr.
24. ATM (Asynchronous Transfer Mode) texnologiyalar. Ayrılmış kanallar.
25. SONET / SDH sinxron rəqəm iyerarxiyasının texnologiyası.
26. Qlobal şəbəkənin strukturu.

### V-blok

27. Komutasiya üsulları, kanalların komutasiyası.  
28. Məlumatların komutasiyası, Paketlərin komutasiyası.  
29. Qlobal şəbəkələrin növləri, ATM texnologiyası.  
30. X.25 şəbəkələri: təyinatı və strukturu.  
31. Frame Relay şəbəkələri.  
32. ATM texnologiyası.  
33. ATM texnologiyasının iş prinsipi.  
34. OSI etalon modeli.  
35. Çoxseviyyəli kommunikasiya yanaşması.  
36. Baza modelinin əsas üstünlükleri.  
37. Verilənlərin fiziki və məntiqi yerdəyişməsi.  
38. OSI modeli.

## XII. Kollekviuum-I

1. Kompüter şəbəkələrinə giriş.
2. Kompüter şəbəkələrinin inkişaf mərhələləri
3. Internetin qısa tarixi.
4. Kompüter şəbəkələri anlayışı.
5. Kompüter şəbəkələrinin müxtəlif əlamətlərə görə təsnifi.
6. Lokal kompüter şəbəkələri.
7. İnformasiyanın ötürüldüyü fiziki mühitlər.
8. Birranqlı və iyerarxik (klient/server) şəbəkələr.
9. Lokal kompüter şəbəkələrinin topologiyaları - şin, halqavari və ulduzvari topologiyalar.
10. Koaksial, burulmuş cütlü və optik kabellər.

## XIII. Fənn üzrə tələblər, tapşırıqlar:

Fənnin tədrisinin sonunda tələbələr "Kompüter şəbəkələri" kursundan müəyyən biliklərə malik olmalı, o cümlədən fənn haqqında nəzəri və praktik şəkildə fikirlərini əsaslandırmağı bacarmalıdırular.

"Kompüter şəbəkələri" fənninin tədrisi zamanı tələbələrə kompüterin strukturuna aid olan müxtəlif bölmələrinin və praktik tətbiqini öyrədilməsi fənn üzrə qoyulan əsas tələblərdən biridir: "Kompüter şəbəkələri" fənninin tədrisi zamanı qoyulan tələblər aşağıdakı kimidir:

- Mühazirə mətninin hazırlanması,
- test tapşırıqları,
- referat işləri,
- fərdi tapşırıqlar,
- praktiki məsələlər.

## XIV. Fənn üzrə təlimin nəticələri:

- Kompüter şəbəkələrinin inkişafı.
- Kompüter şəbəkələrinin tərkibi.
- Kompüter şəbəkələrindən biznesə tətbiqi

"Kompüter şəbəkələri" fənninin tədrisi zamanı tələbələrə kompüterin strukturuna aid olan müxtəlif bölmələrinin və praktik tətbiqini öyrədilməsi fənn üzrə qoyulan əsas tələblərdən biridir: "Kompüter şəbəkələri" fənninin tədrisi zamanı qoyulan tələblər aşağıdakı kimidir:

- Mühazirə mətninin hazırlanması,
- test tapşırıqları,
- referat işləri,
- fərdi tapşırıqlar,

- praktiki məsələlər.

**XIV. Teləbelerin fənn haqqında fikrinin öyrənilməsi:**

---

---

**XV. Teləbelerin fənn haqqında fikrinin öyrənilməsi:**

"Kompüter şəbəkəleri" fənninin sillabusu 050616-"İnformasiya texnologiyaları" ixtisasının tədris planı ve fənn programı əsasında tərtib edilmişdir.  
Sillabus "Texnologiya və texniki elmlər" kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir ("09 sentyabr" 2024-ci il, protokol №01).

Fənn müəllimi

b/m N. H. Ələskərov

Kafedra müdürü:

dos, R. F. Əliyev